

"Raket atılması təcavüz cinayətidir"

Beynəlxalq hüquq konkret davranışını müəyyən edir və onun icra mexanizmi ayrı-ayrı dövlətlər tərəfindən icra olunmalıdır. Biz bəzən beynəlxalq təşkilatlara çox böyük ümidi bəsləyirik. Beynəlxalq təşkilatlar törəmə qurum olduğu üçün onların özünün müstəqil iradəsi yoxdur. Ona görə də onlardan nəsə gözləmək lazımdır. "Ədalət" qəzetinin qonağı BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadiqovdur.

-Ötən müsahibədə Samirə xanım söyləmişdi ki, BMT qətnamələrinin arxasında dövlətlərin siyasi iradəsi durmalıdır. Belə anlayıram ki, beynəlxalq hüququn işlek veziyətə gəlməsi də elə dövlətlərin iradəsindən asılıdır. Düz fikirləşirəm?

-İlk olaraq onu diqqətə çatdırıbm ki, bəzən beynəlxalq hüquqi qymətləndirmə çox işiştir. Hətta jurnalistlər arasında, mətbuatda belə bir fikir qeyd olunur ki, beynəlxalq hüquq işləmir və ona görə də belə problemlər yaranır. Məsələ ondadır ki, bəli, beynəlxalq hüququn işləməsi dövlətlərin iradəsindən asılıdır.

Medəni irlərin, mülki əhalinin, mülki obyektlərin qorunması beynəlxalq hüquqi aktlarda təsbit edilib.

Dövlətlər üçün öhdəlik müəyyən olunub ki, müharibə zamanı bu qaydalara riayət olunmalıdır. Beynəlxalq hüquq bundan irəli gedə bilmir. Niyə? Çünkü bu normaların tənzimlənməsi üçün, həyata keçirilməsi üçün bütün dövlətlərin iradəsi lazımdır, yaxud da region dövlətlərinin marağı olmalıdır. Beynəlxalq hüquqda müəyyən olunan standartların həyata keçirilməsi ayrı-ayrı dövlətlərin öz üzərinə düşür. Azərbaycan Respublikası bitərəfli qaydada bir sır-

tədbirləri həyata keçirib. Nümunə kimi Avropa İnsan Haqları Məhkəməsində Çıraqov qardaşları ilə bağlı 2015-ci ildə çıxarılmış qərarı göstərmək olar. Daha sonra mədəni irlər məsələləri ilə də bağlı problemlər istiqamətində BMT-nin ixtisaslaşmış qurumları-YUNESKO və digərləri qarşısında da qiyamətləndirilmə məsələləri qaldırılıb. Hazırda bu istiqamətdə işlər gedir. Söhbət nədən gedir? Beynəlxalq hüquq konkret davranışını müəyyən edir və onun icra mexanizmi ayrı-ayrı dövlətlər tərəfindən icra olunmalıdır. Biz bəzən beynəlxalq təşkilatlara çox böyük ümidi bəsləyirik. Beynəlxalq təşkilatlar törəmə qurum olduğu üçün onların özünün müstəqil iradəsi yoxdur.

Ona görə də onlardan nəsə gözləmək lazımdır. Məsələn, BMT Təhlükəsizlik Şurasını qeyd edim. Təhlükəsizlik Şurası BMT Nizamnaməsinə görə sülhə və təhlükəsizliyə cavabdeh orqandır. Amma Təhlükəsizlik Şurasının özü müstəqil bir subyekt deyil. Bu orqan konkret dövlətlərin (ABŞ, Böyük Britaniya, Fransa və digər dövlətlər) iradəsindən asılıdır. O cümlədən də Minsk qrupu.

Minsk qrupunun təzyiqi yolverilməzdir

-Bax elə Minsk qrupunun fəaliyyətindən danışaq...

-Haşıyədən bir az kənara çıxmış. ATƏT vaxtılıq SSSR-nin təşəbbüsü ilə 1975-ci ildə təsis olunub. Gəlin baxaq, o, hansı quruma qarşı alternativ idi? Avropa Şurasına. Hansında ki, insan hüquq və azadlıqlarının təməl principləri ifade olunmuşdu, məhkəmə təsis olunmuşdu və ciddi bir mexanizm yaradılmışdı. SRRİ ona alternativ olaraq özünə yaxın Avropana Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsini təsis etdi. Yə-

ni ATƏT-in kökündə köhnə sovet konsepsiyası var. ATƏT-in Minsk qrupu yaradılanda da onun əsas təşəbbüskarlarından biri Rusiya olub. Minsk qrupu təsis olunarkən məqsəd nə idi? Təhlükəsizlik Şurasının qəbul etdiyi aktların icrasını təmin etmək lazım idi. Bir növ prosesi yumşaltmaq üçün məsələni ATƏT-in Minsk qrupuna yönəltildilər, bir növ münaqışəni proses-

rilməzdirdi. Beynəlxalq hüquqa görə, təziq etdiyi zaman missiyasını itirmiş sayılır. Ümumi formada deyə bilerlər ki, danişığa gəlin, amma təkid yolverilməzdir.

"Hazırda beynəlxalq hüquq Azərbaycanın yanındadır"

-Ermənistan dövləti Azərbaycanın ərazisinə ard-arda raketlər atır. Bu barədə nə söyləyə bilərsiniz?

-Biz yənə də beynəlxalq hüquqa qayıtmalı oluruq. Cünki elə şeylər var ki, o, sərf beynəlxalq hüquqda müəyyən olunub. Cinayət Məcəlləsinin 155-ci maddəsi ilə də cinayət məsuliyyəti nəzərdə tutulub. Daxili qanunvericiliyimizə görə Prokurorluq orqanları bu cinayətləri həyata keçirmiş şəxsləri təkzib etmək haqqına sahibdir. Bizim hüquq-mühafizə orqanlarının belə bir haqqı var. Belə deyim, həmin şəxslər beynəlxalq cinayət hüququ ilə təqib edilirlər, ya tutulub Azərbaycan Respublikasına verilməlidirlər, ya da həmin dövlətdə mühakimə olunmalıdır. Bu məsələdə bizim hüquq-mühafizə orqanlarımızın və diplomatik fealiyyəti həyata keçirən XİN-in üzərinə böyük işlər düşür.

Təbii ki, bu proses başlayıb və bildiyimə görə ərazimizə atılan hər bir raket ilə bağlı cinayət işi qaldırılır. Bu şəxslərin gelecekdə cinayət təqibindən yaxa qurtarması mümkün olmayacaq.

Belə cinayət işi Paşinyanın haqqında da qaldırılmalıdır, Ermənistanın Müdafiə Naziri haqqında da qaldırılmalıdır və Respublikamıza qarşı cinayətlər həyata keçirmiş hər bir erməni şəxsinə qarşı da qaldırılmalıdır.

**Söhbətləşdi:
Rövşən Tahir**



də maraqlı olan dövlətlərin manapoliyasına saldırlar. Çox qəribədir ki, Fransanın erməni lobbisi ilə əlaqəsi olduğu halda Fransa öz təşəbbüsü ilə həmsədr oldu. Ən pisi isə odur ki, 1995-ci ildə Minsk qrupunun üzvü ola-ola Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqda müqavilə imzalandı. Bu görünməmiş bir şeydir. Vasisəçi olan dövlət (Rusiya) üçün bu yolverilməz bir haldır. Ona görə də Minsk qrupunun hansısa bir nəticəyə nail olacağı mümkün deyildi.

Minsk qrupundan çox şey gözlemek lazımdır, o, ancaq vəsiyətçidir. Minsk qrupu maraqların uzlaşdırılmasını təmin edir ki, bu qurumun hansısa bir təziqi yol ve-

və öz müdafiəsini təmin etmək istəyir. Biz bu gün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni yerinə yetiririk və mövqeyimiz haqlıdır. Hazırda beynəlxalq hüquq Azərbaycanın yanındadır. Beynəlxalq hüquq Azərbaycanın qanuni şəkildə özünü müdafiə hüququnu tanır və buna görə də Azərbaycan torpaqlarında olan ermənilərə qarşı mübarizə aparmaqla özümüzü müdafiə hüququnu reallaşdırır.

Hazırda Cinayət Məcəlləmiz, həm də qoşulduğumuz beynəlxalq müqavilələrlə mülki əhalinin müdafiəsi ilə bağlı qanunvericilik normaları, aktlarımız var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 116-ci maddəsində humanitar hüquq normalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Yəni kim ərazimizdə qeyri-qanuni hərəkətlər edərsə, həmin şəxslər qarşı cinayət məsuliyyəti nəzərdə tutulub. Eyni zamanda müharibə qayda-qanunlarının pozulmasına görə Cinayət Məcəlləsinin 155-ci maddəsi ilə də cinayət məsuliyyəti nəzərdə tutulub. Daxili qanunvericiliyimizə görə Prokurorluq orqanları bu cinayətləri həyata keçirmiş şəxsləri təkzib etmək haqqına sahibdir. Bizim hüquq-mühafizə orqanlarının belə bir haqqı var. Belə deyim, həmin şəxslər beynəlxalq cinayət hüququ ilə təqib edilirlər, ya tutulub Azərbaycan Respublikasına verilməlidirlər, ya da həmin dövlətdə mühakimə olunmalıdır. Bu məsələdə bizim hüquq-mühafizə orqanlarımızın və diplomatik fealiyyəti həyata keçirən XİN-in üzərinə böyük işlər düşür.

Təbii ki, bu proses başlayıb və bildiyimə görə ərazimizə atılan hər bir raket ilə bağlı cinayət işi qaldırılır. Bu şəxslərin gelecekdə cinayət təqibindən yaxa qurtarması mümkün olmayacaq.

Belə cinayət işi Paşinyanın haqqında da qaldırılmalıdır, Ermənistanın Müdafiə Naziri haqqında da qaldırılmalıdır və Respublikamıza qarşı cinayətlər həyata keçirmiş hər bir erməni şəxsinə qarşı da qaldırılmalıdır.